

## **İqtisadiyyata giriş üzrə**

İqtisadiyyatın gəlirləri və xərcləri  
Makroiqtisadiyyatın mahiyyəti, nəzəri əsasları və əhatə dərəsi  
İqtisadi fikir tarixi  
Makroiqtisadi fikir tarixi  
Əsas makroiqtisadi anlayışlar  
Məcmu tələbin mahiyyəti və Məcmu tələb (AD) ayrısı  
Potensial istehsalın və məsrəflərin məcmu təklifə təsiri(qrafik izah)  
İqtisadi artımın mahiyyəti  
İstehsalın mahiyyəti və istehsal funksiyası  
İstehlakın mahiyyəti və istehlak funksiyası  
İnvestisiya və onun mahiyyəti  
İstehlak, əmanət və investisiya onların qarşılıqlı əlaqəsi(qrafiki izah)  
Valyuta məzənnəsinin müəyyən edilməsinin birinci nəzəriyyəsi: alıcılıq qabiliyyəti pariteti  
Məhsul buraxılışı və xərclərin dövriyyəsi.  
Məcmu tələb və məcmu təklifin müvazinətliyi və resursların tam məşğulluğu  
Yığım və investisiyanın bərabərliyi əsasında müvazinətli gəlirliyə yanaşma.  
İstehlak funksiyası  
Yığım funksiyası  
İnvestisiya funksiyası  
İşsizlik: mahiyyəti, səviyyəsi, səbəbləri  
Məşulluq və dövlətin məşğulluq siyasəti  
İnfilyasiyanın mahiyyəti və səbəbləri  
Antiinfilyasiya siyasəti  
Maliyyənin mahiyyəti və nəzəri konsepsiyaları  
Dövlət büdcəsi və onun strukturu  
Büdcə kəsiri və onun maliyyələşdirilməsi yolları  
Vergilərin iqtisadi məzmunu  
Pulun mahiyyəti və funksiyaları  
Kreditin funksiyası və rolu  
Bank sistemi  
Azərbaycan Respublikasında bank sistemi

Pul kütləsi və faiz dərəcəsi müvazinətlik vəziyyətində  
Fiskal siyasət, faiz dərəcəsi və sıxışdırma effekti  
Monetar və fiskal siyasətin məcmu tələbə təsiri.  
Makroiqtisadiyyatla bağlı ümumi anlayışlar və ictimai istehsal  
İqtisadi artım  
İstehlak, yığım və investisiyalar  
Açıq iqtisadiyyatın makroiqtisadiyyatı (əsas anlayışlar)  
Əmtəə bazarında makroiqtisadi müvazinətlik. Gəlir və xərclər modeli.

### **Mühasibat üzrə:**

Təsərrüfat uçotu haqqında anlayış  
Mühasibat uçotunun mahiyyəti haqqında məlumatın verilməsi.  
Sənədlərin təsnifatı  
İnventarlaşma anlayışı. Əmlakın inventarlaşması.  
Qeyri-maddi aktivlərin inventarlaşması.  
Qiymətləndirmə haqqında ümumi anlayış.  
Azərbaycanın Milli qiymətləndirmə standartları və xüsusiyyətli  
Kalkulyasiyanın məzmunu. Kalkulyasiyanın tərkibi  
Məsrəflərin elementlər üzrə qruplaşdırılması.  
Məhsulun maya dəyərinin kalkulyasiya üsulları  
Təsərrüfat vəsaitlərinin tərkibi  
Aktiv hesablar üzrə quruluşun müəyyən edilməsi  
Passiv hesablar üzrə quruluşun müəyyən edilməsi  
Aktiv-passiv hesablar üzrə son qalıqların çıxarılması metodikası.  
Mühasibat yazılışları mahiyyəti. Mühasibat yazılışları növləri.  
Hesablar planının mahiyyəti. Hesablar planının quruluşu  
Əsas kapitalın mahiyyəti və təsnifləşdirilməsi.  
Qeyri-maddi aktivlərin mahiyyəti və tərkib ünsürləri.  
İnvestisiya anlayışı, onun tərkibi və iqtisadi əhəmiyyəti  
İnvestisiyaların zaman və digər parametrlər üzrə təsnifləşdirilməsi  
Material ehtiyatlarının mahiyyəti və tərkibi.  
Hazır məhsul, onun tərkibinin istehsal və sahəvi əlamətlər əsasında müəyyən edilməsi.  
İlkin sənədlərin istifadə olunması.

Mənfəət – müəssisə fəaliyyətinin son nəticəsidir.

Mənfəətlə fəaliyyət göstərən subyektlərin inkişaf meyli.

Pul vəsaitləri anlayışı. Pul vəsaitlərinin növləri və hərəkəti formaları.

Kapitallar və fondlar – mühasibat uçotunun mühüm obyektləridir

Uçotda bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) anlayışı.

Kapital və ehtiyatlardan istifadənin əməliyyatları üzrə sənədləşmə

Əmək – işçi qüvvəsinin fəaliyyətini ifadə edən mühüm göstəricidir

Əmək fəaliyyətinin analitik uçotunun mexanizmləri və vasitələri.

İstehsal məsrəflərinin mahiyyəti və təsnifatı.

Müstəqim və qeyri-müstəqim istehsal məsrələri.

İstehsal məsrəflərinin məhsulun maya dəyərində ifadə edilməsi

Maya dəyərinin formalaşdırılması təsnifatları. (FIFO, LIFO, və s.)

İstehsal məsrəflərinin analitik və sintetik uçotu

Malgöndərmə əməliyyatlarının mahiyyəti və əhəmiyyəti.

Malgöndərmələrin xüsusiyyətləri.

Alıcının və satıcının “ünvanlarında” məhsulların təhvil.

Malgöndərmə (satış) müqavilələri.

Müqavilə tərəfləri üzrə mühasibat uçotunun təşkili xüsusiyyətləri.

Sintetik və analitik uçotun həyata keçirilməsi

Müəssisə balansı.

Mənfəət və zərərlər haqqında hesabatlar.